

Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələri, Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumi təhsil müəssisələrinin I sinfə şagird qəbulu üçün elektron ərizələrin qeydiyyatı üzrə

Reqlament

1. Prosesin ümumi təsviri

1.1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələri, Abşeron Rayon Təhsil Şöbəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Gəncə Şəhər Təhsil İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2018-2019-cu dərslər ili üçün birinci sinfə qəbul aşağıdakı prosedurlar üzrə aparılır:

- 1.1.1. elektron ərizə formasının doldurulması;
- 1.1.2. tələb olunan sənədlərin təhsil müəssisəsinə təqdim olunması;
- 1.1.3. uşağın birinci sinfə qəbul olunması və ya imtina edilməsinə dair qərarın qəbulu.

1.2. 2018-2019-cu dərslər ili üçün ümumi təhsil müəssisəsinin birinci sinfinə fiziki və əqli cəhətdən normal inkişaf etmiş 2018-ci il sentyabr ayının 16-na kimi 6 yaşı tamam olan, o cümlədən Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu üzrə müsahibədən uğurla keçmiş, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə müsabiqədə iştirak edərək uğur qazanmış, 16.09.2012-ci il tarixdən 31.12.2012-ci il tarixədək olan dövrdə anadan olmuş, dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir.

1.3. Bakı şəhərindəki bir sıra məktəblərdə onlayn qeydiyyat zamanı aşağıda göstərilən kateqoriyadan olan uşaqların məktəbə qəbulu üzrə üstünlük hüquqları təmin olunmalıdır:

- 1.3.1. valideynləri (qanuni nümayəndə) məktəbin müəyyən edilmiş mikroərazisində yaşayanlar;
- 1.3.2. valideynləri (qanuni nümayəndə) həmin məktəbdə işləyənlər;
- 1.3.3. bacı və ya qardaşları həmin məktəbdə oxuyanlar.

1.4. Ümumi təhsil müəssisələrində 2018-2019-cu dərslər ili üçün uşaqların birinci sinfə qəbulu valideynin (qanuni nümayəndə) mektebeqebul.edu.az elektron sistemdə qeydiyyatı ilə başlayır:

- 1.4.1. Onlayn qeydiyyat valideynin (qanuni nümayəndə) özü tərəfindən aparılır;

1.4.2. Hər hansı səbəbdən ərizənin onlayn qeydiyyatını şəxsən aparmaq imkanı olmayan valideynlər (qanuni nümayəndə) Abşeron rayonunu, Gəncə, Sumqayıt və Bakı şəhərlərini əhatə edən ümumi təhsil müəssisələrində təşkil ediləcək Alternativ Qeydiyyat Mərkəzlərinin xidmətindən istifadə edə bilirlər.

1.5. Ərizələrin onlayn qeydiyyatı Bakı şəhəri üzrə 22.02.2018-ci il tarixdə, Abşeron rayonu, Gəncə və Sumqayıt şəhərləri üzrə 12.03.2018-ci il tarixdə başlayır və 15.09.2018-ci il tarixdə başa çatır.

2. Elektron müraciətin sistemdə yerləşdirilməsi

2.1. Valideyn (qanuni nümayəndə) elektron ərizəni doldurmazdan əvvəl www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməli və "Şəxsi kabinet" yaratmalıdır. Onlayn qeydiyyatdan yalnız aşağıda qeyd edilən üç sənəddən biri əsasında keçmək mümkündür:

2.1.1. Azərbaycan Respublikası vətəndaşları üçün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;

2.1.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə);

2.1.3. Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının (BMT QAK) Himayə Sənədi.

Qeyd: Valideynlərin (qanuni nümayəndə) onlayn qeydiyyatı yalnız göstərilən sənədlər əsasında aparılır. Digər sənədlər əsasında qeydiyyatdan keçmək üçün Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərsiniz.

Diqqət! Elektron sistemdən zəruri məlumatların və bildirişlərin vaxtında ötürülməsinin təmin olunması məqsədilə valideyn (qanuni nümayəndə) hökmən işlək əlaqə vasitələrini (mobil telefon nömrəsi və ya elektron poçt ünvanı) daxil etməlidir. Əks halda müvafiq məlumat və bildirişi almadığına görə məsuliyyət valideynin (qanuni nümayəndə) üzərinə düşür.

3. Uşağın qeydiyyatı

3.1. Valideyn (qanuni nümayəndə) sistemdə qeydiyyatdan keçib, Şəxsi Kabinet yaratdıqdan sonra sistemə uşaq(lar) haqqında məlumatları yerləşdirir:

3.1.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin 2.5-ci bəndinə

uyğun olaraq, ümumi təhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək 6 (altı) yaşı tamam olan uşaqlar üçün qeydiyyat açıqdır.

3.1.2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 160 nömrəli Klassik Gimnaziya, 287 nömrəli "Zəkalar" liseyi 2018-2019-cu tədris ili üçün birinci sinfə ilk növbədə həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı aparılır. Qeyd olunan ümumi təhsil müəssisələrinə müəyyən edilmiş mikroərazidə yaşayan valideynlərin uşaqları müsabiqədənə qəbul edilir. Digər ərazilərdə yaşayan valideynlərin (qanuni nümayəndə) uşaqları həmin ümumi təhsil müəssisələrinə yalnız müsabiqə yolu ilə qəbul üçün qeydiyyatdan keçə bilərlər. Şagirdlərin siniflərdə komplektləşdirilməsi müsabiqədən sonra həyata keçiriləcəkdir. Qeyd olunan ümumi təhsil müəssisələrinin I sinfinə 2018-ci il dekabrın 31-dək 6 (altı) yaşı tamam olan uşaqlar üçün qeydiyyat açıqdır.

3.2. Sistemdə onlayn qeydiyyat uşağın şəxsiyyətini təsdiq edən 4 növ sənəddən biri əsasında mümkündür:

3.2.1. Uşaq Azərbaycan Respublikasının vətəndaşıdırsa:

- a) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
- b) Azərbaycan Respublikasının vətəndaşının doğum haqqında şəhadətnaməsi.

3.2.2. Uşaq Azərbaycan Respublikasının vətəndaşı deyilsə:

- a) Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə);
- b) BMT QAK-ın himayə sənədi.

Qeyd: Uşaqların onlayn qeydiyyatı yalnız göstərilən sənədlər əsasında aparılır. Digər sənədlər əsasında qeydiyyatdan keçmək üçün Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərsiniz.

Uşağı Azərbaycan Respublikasının doğum haqqında şəhadətnaməsi ilə qeydiyyatdan keçirən zaman məlumatlar tapılmazsa, Siz qeydiyyatdan keçmək üçün Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərsiniz.

Diqqət! Valideynin (qanuni nümayəndənin) 3 (üç) uşağı qeydiyyatdan keçirmək hüququ vardır. Əlavə uşaq qeydiyyatdan keçirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (əlaqə telefonları: +99412 441 23 11 və ya +99412 599 12 22 (daxili: 6076; 6124), Gəncə Şəhər Təhsil İdarəsinə (əlaqə telefonu: (022) 256-15-76), Sumqayıt

Şəhər Təhsil Şöbəsinə (əlaqə telefonu: (018) 642-00-88) və Abşeron Rayon Təhsil Şöbəsinə (əlaqə telefonu: (012) 342 29 06)) müraciət etmək lazımdır.

3.3. Sistemdə onlayn istifadə olunan bütün növ sənədlərin qeydiyyatı avtomatik olaraq dövlət elektron məlumat sistemindən alınmış məlumatlar əsasında aparılır.

4. Elektron ərizə doldurulmasının xüsusiyyətləri

4.1. “Şəxsi Kabinet”də tələb olunan məlumatlar addım-addım daxil edilir və məktəbə sorğu yerləşdirildikdən sonra elektron ərizə formalaşır.

4.2. Əgər elektron ərizə formasında sahələrin doldurulması prosesində daxiletmə formatında səhvə yol verilibsə və ya doldurulması zəruri olan sahələrə müvafiq məlumat daxil edilməyibsə, sistemdə “Səhvdir” bildirişi çıxır. Bu halda ərizənin qeydiyyatı mümkün deyildir. Prosesin davamı üçün düzəlişlərin edilməsi vacibdir.

5. Məktəbin seçilməsi

5.1. Valideyn (qanuni nümayəndə) elektron sistemdə mövcud olan 2 növ məktəbdən birini seçmək imkanına malikdir:

5.1.1. ümumi təhsil məktəbi;

5.1.2. lisey və ya gimnaziya

Əgər valideyn Sumqayıt, Gəncə şəhərlərini və Abşeron rayonunu seçmişdirsə sistem həmin rayon və şəhərlərin ümumi təhsil məktəblərindən birini seçməyi təklif edəcək.

5.2. Bu Reqlamentin 1.3-cü bəndində nəzərdə tutulmuş birinci sinfə üstün qəbul hüquqları məktəb seçimi zamanı aşağıdakı qaydada yoxlanılıb, təsdiq olunduqdan sonra reallaşır:

5.2.1. yaşayış ünvanının məktəbin mikroərazisində yerləşdiyi "Azərişiq" ASC-nin kodu vasitəsi ilə eyniləşdirilir;

5.2.2. valideynlərin (qanuni nümayəndə) həmin məktəbdə işləməsi “Ümumi Təhsil Müəssisələrinin Məlumat Sistemi” ilə eyniləşdirilir;

5.2.3. uşağın bacısı və ya qardaşlarının həmin məktəbdə oxuması “Ümumi Təhsil Müəssisələrinin Məlumat Sistemi” ilə eyniləşdirilir;

5.2.4. Qeydiyyatata alınmış elektron ərizələrdəki məlumatlar işçi qrupu tərəfindən dəqiqləşdirildikdən sonra 3 (üç) iş günü ərzində sistemə yerləşdirilir və valideynə (qanuni nümayəndə) SMS və ya elektron poçt vasitəsilə bildiriş göndərilir.

Diqqət! Uşağın yaşından və seçilmiş məktəbin növündən asılı olaraq, bildirişin mətni və mahiyyəti fərqlənə bilər.

5.2.5. Sorğunun yerləşdirilməsi uğurla başa çatıbsa, ekranda sənədlərin qəbulu, yeri və vaxtı haqqında məlumatı əhatə edən **bildiriş** və məktəbə təqdim etmək üçün ərizə forması görünəcək.

5.2.6. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 160 nömrəli Klassik Gimnaziya, 287 nömrəli “Zəkalar” liseyində 2018-2019-cu dərs ili üçün birinci sinfə ilk növbədə həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı aparılır. Digər ərazilərdə yaşayan valideynlərin (qanuni nümayəndə) uşaqları qeyd olunan ümumi təhsil müəssisələrinə yalnız müsabiqə yolu ilə qəbul üçün qeydiyyatdan keçə bilərlər.

Diqqət! Uşağa “evdə təhsil” forması seçilmişdirsə, elektron ərizə qeydiyyatata alınacaq, lakin Psixoloji-Tibbi-Pedaqoji Komissiyanın (PTPK) qərarı olmadan məktəb sənədləri qəbul etməyəcək. PTPK hər həftənin III və V günləri saat 10:00-dan 16:00-dək 268 nömrəli xüsusi məktəbin binasında fəaliyyət göstərir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi 38.

6. Müəllimin seçilməsi

6.1. Məktəbəhazırlıq qrupunda təhsil alan uşaq üçün təhsil aldığı məktəb və müəllim avtomatik olaraq sistem tərəfindən seçilir. Sistem tərəfindən sorğu yerləşdirildikdən sonra valideyn növbəti mərhələdə Şəxsi kabinetdən ərizəni çap edib, lazımi digər sənədlərlə birgə məktəbə təqdim etməlidir. Valideyn seçimini dəyişmək istədiyi təqdirdə “Sorğunu sil” düyməsini sıxaraq yenidən seçim edə bilər.

6.2. Məktəb və tədris dili seçildikdən sonra istifadəçi üçün müəllimlərin siyahısından seçim etmək imkanı yaranır. Hər hansı bir müəllimin dərs deyəcəyi sinifdə şagird yerləri dolduqda həmin sinfə qəbul dayandırılır. 14.06.2018-ci il tarixədək verilən ərizələr üzrə sənədlər vaxtında

məktəbə təqdim olunmadığı halda, həmin ərizə sistemdən silinir və təkrar qəbul imkanı yaranır. 15.06.2018-ci il tarixindən sonra qeydiyyatata alınan ərizələr 18.09.2018-ci il tarixinədək məktəbə təqdim edilməlidir.

7. Elektron müraciətin silinməsi

7.1. Valideynin (qanuni nümayəndə) uşağın məktəbə qəbulu üzrə elektron ərizəni silmək imkanı var. Ərizə sistemdən silindiyi halda azad olmuş yer başqa istifadəçi tərəfindən tutula bilər.

8. Sənədlərin qəbulu

8.1. Müraciət prosesi müvəffəqiyyətlə başa çatdıqdan sonra birinci sinfə elektron ərizə vermiş valideyn (qanuni nümayəndə) ümumi təhsil müəssisəsinə aşağıdakı sənədləri təqdim etməlidir:

8.1.1. Valideynin və uşağın şəxsiyyəti təsdiq edən sənədin əsl və surəti;

8.1.2. Azərbaycan Respublikasının vətəndaşları üçün uşağın şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnaməsi;

8.1.3. Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanaqədər vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;

8.1.4. xarici ölkə vətəndaşları üçün Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə);

8.1.5. digər ölkələrin vətəndaşları olan qaçqınlar üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;

8.1.6. xarici pasport;

8.1.7. uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U);

8.1.8. 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotosəkillər;

8.1.9. dövlət ümumi təhsil müəssisəsində məktəbhazırlıq qrupunu bitirməsi haqqında arayış (əgər varsa);

8.1.10. Valideynin (qanuni nümayəndə) “Şəxsi Kabinet”indən çap olunmuş “Ərizə” (mütləqdir). Ərizədə valideynin (qanuni nümayəndənin) və məktəb direktorunun imzası vacibdir. Ərizə uşağın sənədlərinin məktəbə qəbulu üçün əsas sayılır. Ərizənin çapına imkanı olmayan valideyn (qanuni nümayəndə) üçün həmin sənədin məktəbdə çap edilməsinə şərait yaradılır.

8.2. Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul edilir.

8.3. Sənəd qəbulu 2 mərhələdə həyata keçrilir:

8.3.1. Birinci mərhələ 22 fevral 2018-ci il tarixdən 14 iyun 2018-ci il tarixədək olan dövrü əhatə edir. 20 iyun 2018-ci il tarixədək sənədləri təqdim etməyən valideynlərin məktəbə yerləşdirdiyi elektron sorğu 20 iyun 2018-ci il tarixdə silinəcəkdir.

8.3.2. İkinci mərhələ isə 15 iyun 2018-ci il tarixdən 18 sentyabr 2018-ci il (iyul ayı istisna olmaqla) tarixədək olan dövrü əhatə edir. 18 sentyabr 2018-ci il tarixdən sonra sənədləri təqdim etməyən valideynlərin məktəbə yerləşdirdiyi elektron sorğu silinəcəkdir.